

Azərbaycan mədəniyyəti istiləşmə mərhələsində (1953-1955-ci illər)

İsrail Məhərrəmov

Tarix üzrə fəlsəfə doktoru

Rövşən Quliyev

Azərbaycan Texniki Universiteti. Azərbaycan.

Annotations. Məqalədə Stalinin ölümündən (1953) sonra Azərbaycanda həmin dövrədək nəzarətdən kəndə qalmış adabiyat, mədəniyyət və incəsənət sahələrindəki geriliklərin aradan qaldırılması məqsədilə görülmüş tədbirlər barədə ətraflı məlumat verilir. Bu məqsədilə Respublika səviyyəsində müzakirəyə çıxarılan məsələrin əhəmiyyəti təhlil olunur və 1954-cü ilin 26-27 martında keçirilmiş Azərbaycan KP MK II Plenumunun qərarlarının hansı səviyyədə yerinə yetirildiyini təsdiqləyen arxiv sənədləri xronoloji ardıcılıqla təqdim və təhlil olunmuşdur.

Açar sözlər: posttotalitar dövrü, totalitarizmdən sonrakı dövr, nisbi istiləşmə mərhələsi, elm, mədəniyyət, incəsənət

Məqalə tarixçəsi: göndərilib – 13.09.2022; qəbul edilib – 20.09.2022

Azerbaijani culture in the warming period (years 1953-1955)

Israel Maharramov

Doctor of Philosophy in History

Rovshan Guliyev

Azerbaijan Technical University. Azerbaijan.

Abstract. In the article is given detailed information on the measures taken to eliminate delays in the field of literature, culture and art after the death of Stalin (1953) in Azerbaijan until that period. For this purpose, the importance of the issues discussed at the level of the Republic is analyzed and the archival documents confirming the level of implementation of decisions of the Plenum of the Central Committee of the Communist party of Azerbaijan are chronologized and analyzed.

Keywords: post-totalitarian period, era after totalitarianism, period of relative warming, science, culture, art

Article history: received – 13.09.2022; accepted – 20.09.2022

Giriş / Introduction

1953-cü ildən sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində (Azərbaycan KP MK) mədəniyyət, adabiyat və incəsənətin inkişafını təmin etmək məqsədilə xüsusi elm və mədəniyyət şöbəsi yaradılmışdır. Şöbənin qarşısında duran mühüm məsələlərdən biri də So-

vet İttifaqı Kommunist Partiyasının (Sov.İKP) XIX qurultayının qərarları və Sov.İKP MK-nın iyul və sentyabr plenumlari, eləcə də Azərbaycan KP XX qurultayının qərar və qətnamələrinin həyata keçirilməsini təmin etmək idi.

1955-ci ilin martında şöbə Azərbaycan KP MK-nin II Plenumunda müzakirə olunmaq üçün kənddə mədəni-maarif işinin vəziviyəti və vəzifələri haqqında məsələ müzakirəyə çıxar-

mışdır. Sov.İKP-nin iki briqadası tərəfindən keçirilən ilkin müzakirə respublikanın 21 rayonunu əhatə etmişdir [7, f.1, s.336, iş 38, v.237].

Əsas hissə / Main Part

Rayonlarda mədəni-maarif işinin vəziviyəti 1954-cü il martın 26-27-də, Azərbaycan KP MK-nin II Plenumunda müzakirə olunmuşdur [29, f.1, s.336, iş 38, v.66].

Müzakirələrdən aydın olmuşdur ki, kənddə mədəni-maarif işi başına buraxılıb. Partiya və sovet orqanları, eləcə də Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən mədəni-maarif müssisələrinin fəaliyyətinə gündəlik nəzarət edilmiş. Azərbaycan KP MK plenumu bunu nəzərə alaraq müzakirəyə çıxarılan mədəni-maarif müssisələrinin kənddə işi ilə bağlı ideya-siyasi, təşkilati və təsərrüfat-maliyyə məsələləri üzrə kompleks qərar qəbul etdi.

Qeyd etmək lazımdır ki, hələ 1948-ci ildə Azərbaycan KP MK-nin mədəni-maarif müssisələri haqqında qətnaməsi qəbul olunmuşdur [7, f.1, s.336, iş 38, v.237]. Lakin həmin qətnamənin icrası ilə Azərbaycan KP MK aparatında heç kəs məşğul olmamışdır.

Sov.İKP MK-nin "Partiya və dövlət aparatında ciddi çatışmazlıqlar haqqında" qərarını rəhbər tutaraq Azərbaycan KP MK Elm və mədəniyyət şöbəsi MK-nin II Plenumunun təşkilatlılıq üzrə qərarının icrasına ciddi diqqət yetirdi. Azərbaycan KP MK Mart Plenumundan bir ay sonra – 1954-cü il aprelin 27-də Plenum qərарında adıçəkiliən bütün respublika təşkilatlarının nümayəndələri gördükleri işlər barədə məlumat vermək üçün şöbəyə çağırılmışlar [30, f.1, s.336, iş 38, v.67]. Məlum olmuşdur ki, kənddə mədəni-maarif işinin aparılması üzrə respublika təşkilatları çox ləng hərəkət edirlər. Onların hamisə Plenumun qərarlarının icrası üzrə tədbirlərin həyata keçirilməsini sürətləndirmələri barədə xəbərdar edildi. Bununla əla-qədar olaraq 1954-cü il mayın 22-də Salyan və Göyçay rayon partiya komitələri katiblərinin Azərbaycan KP MK Plenumu qərarlarının necə icra olunması barədə hesabatları dinlənildi [30, f.1, s.336, iş 38, v.67]. Müşavirədə Əli Bayramlı, Bilsəvar, Qazi Məmməd, Kürdəmir, Xill-

rayon partiya komitələrinin katibləri və Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak etmişdilər [30, f.1, s.336, iş 38, v.67]. Müşavirə kənddə mədəni-maarif işinin irəliləməsini müyyənlaşdırıldı, bununla bəsi, raykom katiblərinə ciddi xəbərdarlıq edildi ki, onların bu sahədə işləri yenidən yoxlanılacaq.

1954-cü il iyunun 7-də indiki Füzuli rayonu Horadiz kənd klubunun müdürü S.Mehdiyevanın Azərbaycan KP MK təlimatçılarının köməyi ilə hazırlanmış hesabatı dinlənildi. Qazax, Balakən, Ağdam, Xaçmaz, Füzuli və digər rayonların kənd klublarının müdirləri də müşavirədə iştirak etmişdilər [31, f.1, s.336, iş 38, v.68]. Mədəniyyət Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da müşavirəyə dəvət olunmuşdular. Müşavirə kənd klublarının işində böyük çatışmazlıqlar aşkar etdi və kənddə klub işinin qabaqcıl təcrübəsinin yayılması üzrə əməli tədbirlər planı hazırladı. Bunun icrası kənd klubları üçün faydalı ola bilərdi.

1954-cü ilin sentyabrında Ağdam rayonu mədəni-maarif və yerli partiya və sovet təşkilatlarının respublikanın digər rayonlarının partiya, sovet və mədəni-maarif təşkilatlarının respublika pambıçıqları arasında mədəni-maarif işinin yaxşılaşdırılması uğrunda sosializm yarışı keçirmək barədə mətbuatda dərc olunan çağırışları da bu sahədə canlandırıcı tədbir oldu [4].

Kənddə mədəni işin mühüm sahələrindən birinin kino xidməti olduğunu nəzərə alan Azərbaycan KP MK Elm və Mədəniyyət şöbəsi 1954-cü ilin yayı ərzində respublikanın kənd əhalisine göstərilən kino xidmətinin vəziviyətini əsaslı şəkildə yoxlamışdır. Respublikanın 10 rayonu yoxlamaya cəlb olunmuşdur [31, f.1, s.336, iş 38, v.68]. Yoxlamaların nəticəsi həmin ilin oktyabrında Azərbaycan SSR Nazirlər Soveti ilə Azərbaycan KP MK bürosunun birgə iclasında müzakirə olunmuşdur [27, f.1, s.336, iş 38, v.68-69]. Qəbul olunmuş birgə qərarda kənd əhalisinə göstərilən kino xidmətinin yarit-

məz vəziyyəti kəskin təqnid olunmuş və bu həlin aradan qaldırılması, köklü dəyişikliklər edilməsi üçün konkret tədbirlər planı nəzərdə tutulmuş, bu sahədə Zaqtalı rayonunun başladığı qabaqcıl iş təhlili edilmiş, nümunə kimi göstərilmişdir [5, f.1, s. 336, iş 38, v.239].

Kənd təsərrüfatı məsələləri üzrə Sov.İKP MK Sentyabr Plenarının qərarlarının yerinə yetirilməsindən respublika yaradıcı təşkilatlarının müüm rolü olacağı da diqqətə çatdırılmışdır.

Respublika yazıçıları AKP MK və Nazirlər Sovetinin tapşırığı ilə sistematiq olaraq rayonlara getməyə başladılar. Bütün yay ayları ərzində 27 yazıçı respublikanın 32 rayonunda olmuşdur. S.Rüstəm, M.Hüseyin, Mir Cəlal, M.Rahim, Ə.Vəliyev, O.Sarıvallı, Əbülləhəsan və b. bu səfərlərdə iştirak etmişlər. Bu da yazıçılarda kənd mövzularına maraqlı artmışdır. Bundan öten 6-7 ay ərzində mətbuatda bir sıra yeni əsərlər dərc olunurdu. Bunlardan V.Şıxlının "Gəlin" pəvesti, İ.Əfəndiyevin "Görüş", Ə.Hüseynovun "Dan ulduzu" hekayəleri, D.Orudbadlıının "Həyatın yollarında" poemasını göstərmək olar [5]. Bunlardan əlavə İ.Əfəndiyev kənd haqqında əsərlər toplusu, O.Sarıvallı isə pambıqcılar haqqında poemə üzərində işlədiklərini bildirmişdilər.

Bəstəkarlar da kənd haqqında mövzulara da-ha tez-tez diqqət yetirməyə başlamışdır. 1954-cü ilin noyabrında Azərbaycan Bəstəkarlar İttifaqının plenumu olmuşdur. Plenarın kənd həyatı ilə bağlı bir sıra yeni əsərlər səsləndirilmişdir. Hacı Xanməmmədovun Xalq çalğı alətləri orkestri, habelə, Niyazi və Rauf Hacıyevin Simfonik orkestr üçün sütitasi, Q.Burşteynin "Abşeronun sahəri" simfonik poeması, Adil Babayevin "Bulaq üstü" mahnısı, H.Hacıyevin "İşıqli yol" mahnısı səsləndirilmişdir [1].

Respublika rəssamlarının yaradıcılıq planlarında kənd hayatına geniş yer verildi. 1954-cü ilin noyabrında açılmış respublika bədii sərgisində Mirzəzadə, B.Əliyev və Əbdürəhəmanovun Sosialist Əməyi qohrəmanlarına həsr olunmuş 8 portreti, S.Bəhlulzadənin 4 "Quba peyzajı". Ə.Məmmədovun "Zebu naxırı suda", T.Tağıyevin pambıqcılar haqqındaki "Rəfiqələr" əsərləri nümayiş etdirilmişdir [6]. Bundan əlavə, rəssamların kənd rayonlarında 17 sərgisi

təşkil olunmuş, 40 sərginin ilin sonunadək təşkil olunması planlaşdırılmışdır [6].

Kənd əhalisine teatr və konsert xidmətinin gücləndirilməsi məsəlesi Sov.İKP-nin kənd təsərrüfatı haqqındaki qərarlarına uyğun olaraq Azərbaycan KP MK bürosu tərəfindən qəbul olunmuş bir sıra qərarlarla öz əksini tapmışdır. Tezəc 1954-cü ilin iki ayı ərzində – avqustun 15-dən oktyabrın 15-dək Azərbaycan Dövlət Filarmoniyası və digər bədii təşkilatların qüvvəsi ilə respublikanın 42 rayonunda 260 konsert verilmişdir. Bundan əlavə, M.Əzizibeyov adına Azərbaycan Dövlət Dram Teatrının briqadaları tərəfindən respublikanın 18 rayonunda 47 konser verilmişdir [28, f.1, s.336, iş 38, v.240].

Kənddə teatr xidmətinin yaxşılaşdırılması məsəlesi dəfələrə Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan KP MK mədəniyyət şöbələrinin birgə iclaslarında əyalət teatrlarının – Gəncə, Xankəndi, Naxçıvan, Quba teatrları və Azərbaycan SSR Mədəniyyət Nazirliyi rəhbərlərinin iştirakı ilə müzakirə olunmuşdur. 1954-cü ilin mayından oktyabrına qədər əyalət teatrları və respublika Gənc Tamaşaçılar Teatri tərəfindən 52 rayonda 259 tamaşa göstərilmişdir [33, f.1, s.336, iş 38, v.71].

M.F.Axundov adına Opera və Balet Teatrının qüvvəsi ilə Ağdam rayonunun mədəniyyət sarayı anadılıqla təchiz olunmuşdur. Artistlər və müsiqicilər həmin saraya böyük konser vermişlər [33, f.1, s.336, iş 38, v.71].

Azərbaycan Dövlət Dram Teatrı Salyan rayonunda 5 hamilik konserti vermişdir. Teatr bundan əlavə Salyan bədii özəlfəaliyyət təşkilatına da lazımi köməklik göstərmişdir [33, f.1, s.336, iş 38, v.71].

Azərbaycan Dövlət Rus Dram Teatrı Şamaxı rayonunun Çuxuryurd kənd klubuna hamilik yardımını göstərmiş, sahnəni yenidən qurmuş kənd əməkçiləri ilə görüşlər keçirmiş, konsertlər vermiş, klubun bədii özəlfəaliyyət dərnəyinə sistematiq yardımalar göstərilməsini nizama salmışdır [33, f.1, s.336, iş 38, v.7].

Azərbaycan Gənc Tamaşaçılar Teatrının işçiləri Maştağa rayonunun kənd klublarına hamilik köməyi göstərmişlər [33, f.1, s.336, iş 38, v.7].

Respublikanın Sov.İKP MK Sentyabr Plenarının qərarlarına uyğun olaraq iş aparan bədii

və özəlfəaliyyət təşkilatlarının işini Azərbaycan KP MK qənaətbehəs hesab etməmişdir. MK-nin elm və mədəniyyət şöbəsi çalışır ki, respublikanın yazıçıları, bəstəkarları və rəssamları kənd zəhmətkeşlərinə həsr olunmuş böyük əsərlər yaratsınlar, bununla da kənd təsərrüfatının daha da yüksəldilməsi uğrunda mühüm problemlərin həllinə yardım etsinlər. O, Bakı teatrlarının kəndlərdə sistemli çıxışlarının təşkil olunmasına tələb edirdi. Bu məqsədlə SSRİ Mədəniyyət Nazirliyindən teatrları avtobuslarla temin etmə xahiş olunurdu. Bu tədbirin həyata keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan KP MK bürosu respublikada səyyar kolxoz teatrı yaradılması haqqında qərar qəbul etdi və onun icrası MK-nin elm və mədəniyyət şöbəsi ilə Azərbaycan SSR Mədəniyyət Nazirliyinə təsdiq olunmasına qarşı etirazlarını qeyri-partiyalı davranışın kimi dəyərləndirdi [11, f.1, s.284, iş 79, v.242].

Azərbaycan KP-nin XX Qurultayı öz qətnaməsində yaradıcı təşkilatların işində olan ciddi çatışmazlıqlara toxunaraq Azərbaycan KP MK-yə bu fealiyyətin yaxşılaşdırılması üçün tədbirlər görməyi tapşırıdı. Eyni zamanda yazıçılar, bəstəkarlar, rəssamlar və heykəltəraşlara yeni, yüksək ideyalı və bədii cəhətdən dəyərlər yaratmağı tapşırıdı [34, s.659-660].

Qurultay Azərbaycan SSR Mədəniyyət Nazirliyinə və teatrların rəhbərlərinin ciddi tapşırıdı ki, teatrların repertuarlarının yaxşılaşdırılması üçün tədbirlər görsülər, müasir mövzuda tamaşaların göstərilməsinə üstünlük versinlər, tamaşalarda ideya-bədii seviyyənin yüksəldilməsini temin etsinlər [34, s. 660].

Bu baxımdan 1954-cü ilin aprelində (15-18) Azərbaycan Yazıçılarının II Qurultayının keçirilməsinin mühüm əhəmiyyəti var idi. Qurultay Azərbaycan KP MK elm və mədəniyyət şöbəsinin bilavasita rəhbərliyi və iştirakı ilə hazırlanıb keçirilmişdi. Qurultay təqnid və özünüənqid ruhunda keçirilmiş, müasir Azərbaycan ədəbiyyatının sonrakı inkişaf yollarını müəyyənəşdirmişdir [10, f.1, s. 284, iş 18, v.45-56; f.1, s. 306, iş 79, 89-102; f. 1, s. 335, iş 6, v.1-3, 66-77].

Bütün ideya-siyasi faaliyyətə nəzarəti elində cəmləşdirən Azərbaycan KP MK yazıçılar qurultayının işindən o qədər də razı qalmamışdır. Belə ki, yazıçıların nisbi sərbəstliyini – öz qurultayları barədə əsas məruzənin və həmməru-

zəilərin çıxışlarının matını cəmi bir gün əvvəl MK-ya təqdim etmələrini etirazla qarşılımışdır. MK-nin iradına görə bu səbəbdən "mərzəzədə canlı hayatı ədəbiyyat arasında əlaqə kifayət qədər işlənilməmişdir, bir sira metodoloji məsələlər (tipiklik, xəlqilik və s.) nəzərdən qarınmış, uzunçuluğa və sorbstılığa yol verilmişdir. Qurultayda və qurultaydan sonra qrup-paçılıq və ayrı-ayrı yazıçıların əsərlərinin təqnid olunmasına düzümsüzlik göstərmələri özü-nü büruza vermişdir" [12, f.1, s.336, iş 38, v. 73; f.1, s.284, iş 18, v.46-56; s. 335, iş 6, v.1-3, 66-70; s. 306, iş 79, v.89-102]. Həmin ilin oktyabrında Azərbaycan KP MK bürosu haqsız olaraq B.Vahabzadə və Z.Xəlilovun "əsərlərin partiya mətbuatında təqnid olunmasına qarşı etirazlarını qeyri-partiyalı davranışın" kimi dəyərləndirdi [11, f.1, s.284, iş 79, v.242].

SSRİ Yazıçılar İttifaqının qarşıda duran II Qurultayına hazırlıq Azərbaycan yazıçılarının fealiyyətində müəyyən canlanmaya səbəb oldu. Yazıçılar yeni əsərləri ilə oxucuların diqqətini cəlb etdilər. S.Rəhimovun "Ağbulaq dağlarında" romanı, İ.Əfəndiyevin "Atayevlər ailəsi", S.Rüstəmin "Burada mənəm, Bağdadda kor xəlifa" pyesləri, Z.Cabbarzadənin "Dnepr sahilində" poeması və s. nəşr olundu. S.Rəhman, Ə.Abbasquliyev, Ə.Məmmədxanlı, M.Rahim və b. da yeni əsərlər üzərində gərgin iş apardıqlarını bayan etdilər.

1954-cü il sentyabrın 11-də Ə.Vəliyevin "Ədəbiyyat və incəsənət" qızəzetində "Kolxoz kəndimizin təsviri məsələsi" adlı məqaləsi dərc olundu [3]. Azərbaycan KP MK bürosu 1954-cü ilin oktyabrında həmin məqaləni müzakirə edərək göstərmişdi ki, "yanlış olan bu məqalə partiya və hökumət tərəfindən sosialist kənd təsərrüfatı qarşısında qoyulan vəzifələrlə uzaşdır". Büronun qərarında göstərilirildi ki, həلا də yazıçılar arasında sağlam mühitə manə olan qrupbaşlı mövcuddur və ona qarşı ciddi mübarizə aparılmalıdır. Gəncə yazıçıları ilə işin çox pis təşkil olunduğu da diqqətə çatdırılmışdır. Ə.Vəliyevin adıgedən məqaləsi "Kommunist" qızəzetinin "Düzungün olmayan bir məqalə haqqında" adlı redaksiya məqaləsində də kəskin tənqid olunmuşdu [2].

Hələ 1954-cü ilin mayında Bakıda Azərbaycan və qonşu respublikaların yaradıcılıq kon-

fransı olmuşdur. Bu konfransın keçiriləməsi haqqında SSRİ Rossamlar İttifaqının təşkilat komitəsi Azərbaycan KP MK bürosunun 23 dekabr 1953-cü il tarixli "Respublikada təsviri sənətin vəziyyəti və daha da yüksəldiləməsi tədbirləri haqqında" qərarını müzakirə edərək qərar vermişdir. Konfransda Azərbaycan rəssam və heykəltəraşlarının 200-dən artıq əsərindən ibarət sərgi də açılmışdır [25, f.1, s.336, iş 38, v. 74]. Ümumiyyətlə, 1954-cü il Azərbaycanın rəssam və heykəltəraşları üçün uğurlu olmuşdur. Azərbaycanın 25-ən yaxşı rəssamının 40-a qədər əsəri Ümumittifaq bədii əsərlər sərgisində nümayis olunmaq üçün seçilmişdi. 1954-cü ildə Bakıda keçirilən sərgidə isə rəssam və heykəltəraşların 250-dən artıq yeni əsərləri nümayis etdirilmişdi [6].

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin elm və mədəniyyət şöbələri Azərbaycan Rəssamlar İttifaqının işini rəssamlarda fərdi qaydada lazımi səviyyədə iş qura bilməməsi üçün də təqnid etmiş, rəssamların yaradıcılıq planları ilə maraqlanmağı, onlara lazımi yardım göstəriləməsinə pişmişlər. Azərbaycan KP MK bürosunun 1953-cü il dekabrın 23-də qəbul etdiyi qərarda göstərilirdi ki rəssamların yaradıcılığında ən əhəmiyyətli çatışmazlıq janrı yaradıcılığının olmaması idi. Əksinə, portret və peyzaj çəkilişi üstünlük təşkil edirdi. Azərbaycan KP MK büroso elm və mədəniyyət şöbəsindən tələb edirdi ki, İttifaqın yaradıcı seksiyalarında müasir təsviri sənətinin principialar taşkınlı etsin [8, f.1, s.336, iş 38, v.248].

Azərbaycan KP MK elm və mədəniyyət şöbəsi 1954-cü il noyabrın 2-də respublika bəstəkarlarının yaradıcılıq müşavirəsini təşkil etmişdir. Azərbaycan musiqi yaradıcılığının sonrakı inkişaf yolları müşavirədə geniş müzakirə edilmişdir. Müşavirədə göstərilmişdi ki, son illərdə respublika bəstəkarlarının yaradıcılığında ciddi nailiyyətlər aldə edilmişdir. Bəstəkar F.Əmirov C.Cabbarlının eyniadlı pyesi üzrə "Sevil" operasını yazmışdır. Q.Qarayevin "Yeddi gözəl" baleti bütün İttifaqda böyük uğurla sahneləşdirilmişdir. Bəstəkarlar özlerinin yekun plenumarlarına 6 konsert keçirmək üçün böyük hazırlıq işləri görmüşlər: simfoniyalar, simfonik poemalar, skripka ilə orkestr üçün konsert, fortepiano ilə

orkestr üçün konsert, simfoniyettalar, sütilar, kantatalar, mahmilar və s. hazırlanmışlar. Bəstəkarlar İttifaqının 1954-cü il noyabrın ortalarında keçirilmiş VII plenumu gənc yaradıcılara geniş meydan vermişdi. Gənclərdən H.Rzayev və R.Hacıyevin simfoniyaları xüsusi dilqətli cəlb etmişdir. Bu əsərlərdən əlavə, gənc bəstəkarlar E.Nəzirovın fortepiano üçün konserti və A.Rzayevin skripka ilə orkestr üçün konserti SSRİ Bəstəkarlar İttifaqının katibliyində ifa olunmaq üçün seçilmişdir [17, f.1, s.336, iş 38, v.249].

Orta nəsil bəstəkarlarından F.Əmirovun "Sevil" operası və C.Cahangirovun "Dostluq nəğməsi" vokal-simfonik süütü yüksək qiymətləndirilmişdir.

Plenuma ifa olunan bir çox musiqi əsərləri müyyən cəhətlərinə görə əsərlər təqnid olunmuşdur.

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti elm və mədəniyyət şöbələri fəaliyyətinin mühüm istiqamətlərindən biri də onların Bakı kinostudiyasına xüsusi dilqət yetirmələri və onun partiyanın maraqları çərçivəsində istiqamətləndirilmələri idi. Bakı Studiyası uzun müddət tammetrajlı bədii film yarada bilmədiyindən, Azərbaycan KP MK Elm və Mədəniyyət şöbəsi onu yeni ssenarilərlə təmin etmişdir. Bilavasita, həmin şöbənin iştirakı ilə "Ən xoşbəxt gün", "O olmasın, bu olsun" və "Görüş" filmlərinin ssenariləri yenidən işlənilib hazırlanmışdır. Bakı studiyasının texniki və təsərrüfat vəziyyətinin qeyri-qənaətbəxş olması ucbatından bu şöbə Azərbaycan KP MK bürosunda müzakirə olunmaq üçün xüsusi qərar layihəsi də hazırlanmışdı [9, f.1, s.336, iş 38, v.76].

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti elm və mədəniyyət şöbələrinin dilqət mərkəzində olan mühüm məsələlərdən biri də yazıçıların II qurultayından sonra onların yaradıcılığında baş verən dəyişiklikləri araşdırmaqdan və bunu partiyanın ideoloji mövqeyindən istiqamətləndirməkdən ibarət idi. Yazıçılardan tələb olunurdu ki, onlar müasir fəhlə sinfi, qadınların faciəli keçmiş və bugünkü parlaq hayatı, Sovet adamlarının mənəvi böyüklüyü, keçmişin qalıqlarına qarşı mübarizə, respublikanın təsərrüfat quruluğu, dəniz neft

mədənləri, nəhəng suvarma kanalları, Kür-Araz ovalığının suvarılması işləri, Mingicəvir DRES-in inşası, əzəməli sənaye mərkəzi - Sumqayıtın yaradılması və bir çox başqa məsələlər geniş işləndirilsin [14, f.1, s.336, iş 38, v.243-244]. İstər nəşr, istərsə də poeziyada geriliyi aradan qaldırmaq üçün rus yazarlarından nümunə götürmək tövsiya olunurdu. Büyük poemaların və næzmə romanlarının yazılıması tələb olunurdu.

Ədəbiyyatda dənə çox irad tutulan sahələrdən biri dramaturgiya idi. Göstərilirdi ki, S.Vurğun və M.İbrahimov tərəfindən 30-cu illərdə yazılın pyeslər səviyyəsində indiyədək bir dənə də olsun pyes yazılmayıb.

Əbədi təqnid də təqnid hədəfinə çevrilmişdi. Onun köklü şəkildə yaxşılaşdırılması bir vəzifə kimi qarşıya qoyulurdu. Burada sosializm realizmi, tipiklik, xəlqilik, milli forma tələb olunurdu. Azərbaycan təqnidçilərinin metodoloji səhvlərə yol verdikləri bildirilir, haqsız olaraq C.Cəfərov, M.Vəliyev tarixi realizmi XIX əsr Azərbaycan klassik ədəbiyyatına görə təqnid edilir və onlara "sosialist realizminin banisi Qorkini" səya salmadıqlarına görə ciddi irad tutulurdu [15, f.1, s.336, iş 38, v.245].

Yazıçıların mətbu organları olan "Azərbaycan" və "Literaturnı Azərbaycan" jurnalları, "Ədəbiyyat və incənət" qəzeti də təqnid atəşinə tutulmuşdu. "Azərbaycan" jurnalının əsas "gənəhi" Y.Şirvanın "Vətəndaş" romanını, Q.Axundunun "Ağır illərin dostları" povestini, B.Vahabzadənin "Sادə insanlar" poemasını, Q.Qasimzadənin "Dağ yaylaqlarında" poemasını, Z.Xəlilin "Bahar şerləri", Rəsul Rzanın şerlər silsiləsini dərc etməsi olmuşdur. "Literaturnı Azərbaycan" jurnalı isə C.Məmmədovun "Kitab" həkayəsi, Z.Xəlilin "Dağlıarda saray" pyesi, P.Savinin "İki günəş" məqaləsi, C.Məmmədovun "Çexov və Azərbaycan nəşri" məqaləsi, İ.Oratovskinin "Dostumun monologu" şeirinə görə günahlandırılmışdır [16, f.1, s.336, iş 38, v.246].

Yazıçılar İttifaqı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin orqanı olan "Ədəbiyyat və incənət" qəzeti incənət məsələlərini tamaşaçılarla qeyri-qənaətbəxş şəkildə işləndiridən sonra görə təqnid olunurdu. Ədəbiyyat məsələlərinin işləndirilmasında da qəzətin buraxıldığı kobud, o cümlədən texniki xətalar pislənilirdi.

Sov.İKP MK "Novı mir" jurnalının fəaliyyətini müzakirə etmiş və müvafiq qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar olaraq, Azərbaycan KP MK elm və mədəniyyət şöbəsi sent-yabın əvvəllərində Azərbaycan Yəzicilər İttifaqına və onun mətbu organlarının redaktorlarına təklif etmişdi ki, İttifaqın Rəyasət Heyətində "Azərbaycan", "Literaturnı Azərbaycan" jurnalları, "Ədəbiyyat və incənət" qəzeti redaksiya heyətlərinin hesabatlarını dinişsin. Lakin tapşırıq yerinə yetirilməmişdir [16, f.1, s.336, iş 38, v.246].

Azərbaycan KP MK elm və mədəniyyət şöbəsi teatr təşkilatlarının maliyyə durumu repertuarı və tamaşaların ideya-bədii səviyyəsi məsələləri üzrə bir sira müşavirələr keçirmişdir. Bakı teatrlarından əlavə, Gəncə, Naxçıvan, Xankəndi, Quba teatrları və yaradıcı kollektivləri ilə müşavirələr keçirilmiş, səhbətlər edilmişdi.

Hələ 1953-cü ilin aprelində elm və mədəniyyət şöbəsi teatr təşkilatlarında nümayiş etdirilən tamaşaların ideya-bədii səviyyəsini yüksəltmək məqsədi ilə geniş müşavirə keçirmişdi [18, f.1, s.336, iş 38, v.250]. Müşavirədə göstərilmişdi ki, teatrların tipik səhvləri pyeslərin ideya şəhərinə kifayət qədər dilqət yetirilməməsi, rejissur və aktyor işinin xarakterik çatışmazlıqları, təribat, işləq, musiqi və s. məsələlərdə özünü bürüzə verən kəm-kəsirlərdən ibarətdir. Tamaşaların ideya-bədii keyfiyyətlərinin aşağı olması xüsusi qeyd olunurdu.

Amma ötən ilyarım ərzində cüzi irəliləyişin olduğu Azərbaycan SSR Mədəniyyət Nazirliyinin sayısında mümkün olmuşdur. Mədəniyyət Nazirliyinin elm və mədəniyyət şöbəsi tamaşaların ideya-bədii səviyyələrini tezliklə yüksəltməyi öz öhdəsinə götürür. Teatrarda rus müəlliflərinin pyeslərinin azlığı da ciddi təqnid olunurdu: "Ivan Susanin", "Snequročka", "Knyaz İqor", "Şelkunčik", "Çerevički" və s. əsərlərin nümayişinin çoxlaşdırılması tələb olunurdu [19, f.1, s.336, iş 38, v.251].

M.Əzizbəyov adına Azərbaycan Dram Teatrı da nümayiş etdiridi tamaşaların kasadlılığı və zəifliyinə görə təpkiliyə məruz qalmışdır. Eyni sözləri Rus Dram Teatrı haqqında da söyləmək olar. Burada da mövzu kasadlığı ucbatından bəzi pyeslər hətta bir il ərzində 74 dəfə nümayiş etdirilmişdir [21, f.1, s.336, iş 38, v.252].

Əyalət teatrlardan isə kolxoz mövzusunda tamaşaların nümayiş etdirilməsi tələb olunurdu. Azərbaycan KP MK-nin 1954-cü ilin yanvarında qəbul etdiyi qərrara əsasən, respublikanın daxili imkanları hesabına opera və balet teatrının binası əsaslı şəkildə təmir olunmuşdu. Əzizibəyov adına Azərbaycan Dövlət Dram Teatri üçün yeni binanın bünövrəsi qoyulmuşdur. Azərbaycan KP MK Elm və Mədəniyyət şöbəsi Rus Dram Teatri üçün yeni binanın tikilməsi barədə də yuxarı təşkilatlar arasında məsələ qaldırılmışdı. Amma bütün tikinti məsələlərinin həlli Moskvada reallaşırı. Moskva isə Azərbaycan mədəniyyətinin problemlərinə başdan-sovdu yanaşırı. Azərbaycan KP MK Elm və Mədəniyyət şöbəsinin etiraz müraciətində göstərilir ki, Azərbaycan Dövlət Opera və Balet Teatrının 450 min rublluq dövriyyə vəsaitinin ayrılması Moskva tərəfində naməlum səbəblər üzündən yubadılır. Elə buna görə də teatr işçilərinin ayı-ayrı qruplarına aylarla maaş verilmişdir [21, f.1, s.336, iş 38, v.254].

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Elm və Mədəniyyət şöbələrinin təşkilatçılığı ilə Azərbaycan teatrları SSRİ-nin müxtəlif şəhərlərinə qastrol səfərinə getmişdilər. Digər respublikaların teatrları isə Bakıya qastrol səfərinə gəlmisdilər [21, f.1, s.336, iş 38, v.254].

Azərbaycan KP MK-nin əvvəlki rəhbərliyinin xalq sənətinin hər cür sıxışdırması ilə səhvlərin aradan qaldırmaq üçün Azərbaycan KP MK bürosu Azərbaycan Dövlət Filarmoniyası tərkibində.

Nəticə / Conclusion

Araşdırmağımız nəticəsində belə qənaətə gəldik ki, 1953-cü ildə – Stalinin ölümündən sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişilsə yaradılmış Elm və mədəniyyət şöbəsi yerlərdə həyata keçirilən mühüm tədbirlərin əsl təşkilatçısına çevrildi.

Azərbaycan KP MK-nin 1954-cü ilin mart ayında keçirilmiş II Plenumu bu sahəyə diqqətin artırılması məqsədilə cavabdeh olan

bində xor kapellasi və sazçılar ansamblını bərpa etmək, Mədəniyyət Nazirliyinin Radiosidirə idarəsi yanında xalq çalğı alətləri orkestrini genişləndirmək barədə qərar qəbul etmişdi [21, f.1, s.336, iş 38, v.254].

Azərbaycan KP MK respublikada müsiki kadrları, xüsusiilə də, vokalçıların hazırlanması üçün Azərbaycan Dövlət Konservatoriyası qarşısında ciddi məsələ qaldırılmışdı.

Müsiki sahəsində çatınlıkları tördən səbəblərdən biri konservatoriaya göstərilən ögey münasibət olmuşdur. Konservatoriyanın müllimlilikləri siniflərdə, evsiz tələbələr isə akt zalının lojalarında maskunlaşmışlar [22, f.1, s.336, iş 38, v.255].

Azərbaycan KP MK Elm və Mədəniyyət şöbəsi mədəniyyət və incəsənət sahəsində ideyatorbiyə işlərini yenidən ciddi nəzarətə götürmiş, marksizm-leninizm ideyaları, estetikası və s. görüşlərini ciddi təbliğ etməyi mühüm şərt kimi yaradıcı təşkilatlar arasında vəzifə olaraq qoymuşdur. Bu məsələ Bakı şəhər partiya komitəsinin 1954-cü il iyunun 30-da keçirilmiş plenumbunda diqqət mərkəzində olmuşdur [23, f.1, s.336, iş 38, v.257]. Bununla belə, Azərbaycan KP MK əsassız olaraq bir qrup yaradıcı xadimə qarşı iradalar tutmuş, onları tanbəh etmişdir. Yaziçilər N.Babayev, H.Hüseynzadə, C.Məcnunbəyov, Əkbər Ağayev, Sabit Rəhman, Z.Xəlil, aktyor İ.Ağalarov, rəqqasə Əminə Dilbazi həyatlarının bu və ya digər səhifələrini açmadıqları üçün ciddi cəzalandırılmışlar [24, f.1, s.336, iş 38, v.258].

Azərbaycan KP MK-nin əvvəlki rəhbərliyinin xalq sənətinin hər cür sıxışdırması ilə səhvlərin aradan qaldırmaq üçün Azərbaycan KP MK bürosu Azərbaycan Dövlət Filarmoniyası tərkibində.

Şəxslərə görülen işlər barədə müntəzəm olaraq hesabat vermələri tapşırılmışdı.

Ona görə də, az müddət ərzində adəbiyyat və mədəniyyət sahəsində ciddi dəyişikliklər nəzərə çarpmağa başladı. Azərbaycan yazıçı və şairlərinin tez-tez rayonlara getməsi, görüşlər keçirməsi də bu sahənin inkişafında uğurlu nəticələr vermişdir.

Ədəbiyyat / References

1. Azərbaycan Sovet Kompozitorları İttifaqının Plenumu (Azərbaycan Kompozitorları İttifaqının sədri Q.Ə.Qarayevlə müsahibə)/Kommunist, 1954, 14 noyabr, №270; Azərbaycan Sovet Kompozitorları İttifaqının Plenumu/Kommunist, 1954, 20 noyabr, №275.
2. Düzgün olmayan bir məqalə haqqında// Kommunist, 1954, 9 oktyabr, №240.
3. Ə.Vəliyev. Kolxozi kəndimizin təsviri məsəlesi//Ədəbiyyat və incəsənət, 1954, 11 sentyabr.
4. Kommunist, 1954, sentyabr.
5. M.Cəfər. Ədəbiyyatda müsbət qəhrəman/Kommunist, 1954, 1 dekabr, №284; Azərbaycan Sovet adəbiyyətinin mübariz vəzifələri (baş məqalə)/Kommunist, 1954, 11 dekabr, №293.
6. M.Tərlanov. Rəssam və heykəltəraşlarımızın yeni əsərləri/Kommunist, 1954, 14 noyabr, №270; Təsvir incəsənətimizin yeni yüksəlişi uğrunda (baş məqalə)/Kommunist, 1954, 25 noyabr, 279.
7. SPIHDA (Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxiv), f.1, s.336, iş 38, v.237.
8. SPIHDA, 23, f.1, s.336, iş 38, v.248.
9. SPIHDA, 25, f.1, s.336, iş 38, v.76.
10. SPIHDA, f.1, s.284, iş 18, v. 45-56; f.1, s. 306, iş 79, 89-102; f.1, s. 335, iş 6, v. 1-3, 66-77.
11. SPIHDA, f.1, s.284. iş 79, v.242.
12. SPIHDA, f.1, s.336, iş 38, v. 73; f.1, s. 284, iş 18, v.46-56; s. 335, iş 6, v.1-3, 66-70; s. 306, iş 79, v.89-102.
13. SPIHDA, f.1, s.336, iş 38, v.241.
14. SPIHDA, f.1; s.336, iş 38, v.243-244.
15. SPIHDA, f.1, s.336, iş 38, v.245.
16. SPIHDA, f.1, s.336, iş 38, v.246.
17. SPIHDA, f.1, s.336, iş 38, v.249.
18. SPIHDA, f.1, s.336, iş 38, v.250.
19. SPIHDA, f.1, s.336, iş 38, v.251.
20. SPIHDA, f.1, s.336, iş 38, v.252.
21. SPIHDA, f.1, s.336, iş 38, v.254.
22. SPIHDA, f.1, s.336, iş 38, v.255.
23. SPIHDA, f.1, s.336, iş 38, v.257.
24. SPIHDA, f.1, s.336, iş 38, v.258.
25. SPIHDA, f.1, s.336, iş 38, v.74.
26. SPIHDA, f.1, s.336. iş 38, v.243.
27. SPIHDA. f.1, s.336, iş 38, v.239.
28. SPIHDA. f.1, s.336, iş 38, v.240.
29. SPIHDA. f.1, s.336, iş 38, v.66.
30. SPIHDA. f.1, s.336, iş 38, v.67.
31. SPIHDA. f.1, s.336, iş 38, v.68.
32. SPIHDA. f.1, s.336, iş 38, v.68-69.
33. SPIHDA. f.1, s.336, iş 38, v.71.
34. Ocherki istorii Kommunisticheskoy partii Azerbaydjana. Baku, 1963.

Азербайджанская культура в период оттепели (1953-1955 гг.)

Исраил Магеррамов

Доктор философии по истории

Ровшан Гулиев

Азербайджанский Технический Университет. Азербайджан.

Резюме. В статье даются обширные сведения о проведённых мероприятиях с целью устра-
нения, после смерти И.Сталина (в 1953 году), отставания в области литературы, культуры и
искусства, обойдённых вниманием до того времени. С этой целью анализируется значимость
выполнения на республиканском уровне вопросов, вынесенных на обсуждение на II Пленуме
ЦККП Азербайджана, состоявшемся 26-27 марта 1954 года, и исследуются представленные в
хронологической последовательности архивные материалы, подтверждающие уровень
выполнения его решений.

Ключевые слова: пост тоталитарный период, период относительного потепления, наука,
культура, искусство